

Tədbirin maraqlı səhnələrindən biri də Türkiyənin görkəmli hərbi-siyasi xadimi, general Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkirin çıxışı oldu. Qonaq Azərbaycana gəlməyindən, Xəzər Universitetində olmağından qurur duyduğunu söylədi. Belə bir imkanı ona yaratdıqları üçün Turan Yaratıcılıq Mərkəzinə, Xəzər Universitetinə, xüsusən professor Hamlet İsxanlıya öz minnətdarlığını bildirdi.

Universitet tələbələri Musiqi və incəsənət departamentinin müdiri pianoçu Zülfüyyə Sadıqovanın rəhbərliyi ilə Xürşidbanu Natəvanın, Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.

Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı qadınları 8 Mart bayramı münasibətilə təbrik edərək, qadınlara həsr etdiyi şeirlərindən parçalar söylədi. Müsamirə musiqiçilərin ifası ilə sona çatdı.



## NİZAMİ RAYONUNUN MƏKTƏBLİLƏRİ “XƏZƏR”DƏ



Fevralın 21-də Xəzər Universitetində Bakının Nizami rayonunda yerləşən məktəblilərin X-XI sinif şagirdləri ilə görüş keçirildi. Öncə məktəblilər universitetdə fəaliyyət göstərən laboratoriyalarla, kitabxana ilə tanış oldular. Mərmər salonda görüşü İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli açaraq qonaqları salamladı və çıxış üçün sözü universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlıya verdi. H.İsxanlı müasir dövrdə universitetlərin rolu haqqında geniş məruzə etdi.

Universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsxan İsxanlı, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi departamentinin müdiri Nuru Səfərov, Neft mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov, İnternet institutunun direktoru Rəşad Əliyev, Hazırlıq mərkəzinin direktoru Emin Rüstəmov rəhbərlik etdikləri qurumlar haqqında geniş məlumat verdilər. Sonda Ə. Əmirbəyli görüşdə iştirak edən məktəblilərə və onların müəllimlərinə dərin təşəkkürünü bildirdi.



## ANKARAYA İŞGÜZAR SƏFƏR

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı fevralın 25-26-da Ankarada işgüzar səfərdə oldu.

YÖK-də (Yükseköğretim Kurulu) keçirilmiş görüşdə YÖK Başkanı professor Gökhan Çetinsaya ilə Xəzər Universiteti və Türkiyə Cümhuriyyəti universitetləri arasında qarşılıqlı maraq kəsb edən məsələlər üzrə əməkdaşlıq təklifləri müzakirə olundu. YÖK başkanı hər cür faydalı əməkdaşlığı dəstəkləyəcəklərini bildirdi. O, Xəzər Universitetinin Azərbaycan Təhsil Nazirliyi tərəfindən akkreditə olunmuş bütün proqramlarının (bu hər üç - bakalavr, magistr və doktor səviyyələrinə aiddir) YÖK tərəfindən tanındığını bildirdi.

Gazi Universitetində H. İsxanlının rektor, professor Süleyman Büyükberber ilə görüşü zamanı iki universitet arasında yeni başlayacaq Mevlana proqramı üzrə müqavilə imzalandı. Bu proqrama əsasən, iki universitet arasında bütün səviyyələrdə tələbə və müəllim mübadiləsi Türkiyə hökuməti tərəfindən maliyyələşdiriləcək. Bu, Azərbaycan və Türkiyə universitetləri arasında ilk Mevlana proqramı müqaviləsidir.

H. İsxanlı Hacettepe Universitetinin rektoru professor A. Murat Tuncerlə də görüşdü. İki universitet arasında əməkdaşlığın vacibliyi bildirildi və uyğun müqavilənin hazırlanması qərara alındı.

İşgüzar səfərin daha bir nəticəsi Xəzər Universitetində inşaat materialları laboratoriyası qurmaq haqqında H. İsxanlı ilə UTEST Malzeme test cihazları şirkətinin direktoru Tarik Usanmaz arasında razılığın əldə edilməsi oldu. Bununla da Ankaraya ikigünlük işgüzar səfər başa çatdı.



Süleyman Büyükberber  
və  
Hamlet İsxanlı



YÜKSEKÖĞRETİM KURULU



Hamlet İsxanlı  
və  
Gökhan Çetinsaya

HACETTEPE  
ÜNİVERSİTESİ



A. Murat Tuncer  
və  
Hamlet İsxanlı



Şuşa Rayon İcra Hakimiyyəti  
başçısının müavini Vüsala Fətəliyeva



Şuşa Rayon Təhsil Şöbəsinin  
müdiri Təvəkkül Əliyev



12 sayılı məktəbin (Şuşa rayonu)  
direktoru Nazilə İbrahimova

## HAMLET İSAXANLI İLƏ MƏKTƏBDƏ GÖRÜŞ

Fevralın 28-də Bakı şəhəri Xətai rayonunun 24 sayılı məktəbində müvəqqəti yerləşən Şuşa rayonunun 12 sayılı orta məktəbində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı ilə həmin məktəbin kollektivinin və Şuşa ziyalılarının görüşü keçirildi. Görüş Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başladı. Tədbiri giriş sözü ilə 12 sayılı məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Elnurə Cəfərova açdı. 12 sayılı məktəbin direktor müavini, fizika müəllimi Nazilə Əzizova H. İsxanlının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Məktəbin şagirdləri Hamlet İsxanlının müxtəlif dövrlərdə yazdığı “Yaşamağa nə var ki...”, “Keçmiş”, “Dumanlı dünya” və digər şeirlərini əzbər söylədilər.

Çıxış üçün söz H. İsxanlıya verildi. H. İsxanlı öncə məktəbin pedaqoji kollektivinə, şagirdlərinə görüş üçün təşəkkürünü bildirdi və onlara riyaziyyatçı alim, şair, tərcüməçi, publicist və filosof kimi həyat yolunu anladı, əldə etdiyi uğurların sirlərindən danışdı. H.İsxanlı şagirdlər və müəllimlərin ona ünvanladığı çoxsaylı maraqlı suallarını da cavablandırdı və öz şeirlərini oxudu.





Tədbirdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, 12 saylı məktəbin direktoru Nazilə İbrahimova, 24 saylı məktəbin direktoru Rafiq Məmmədov və digərləri H.İsaxanlı, onun qurduğu Xəzər Universiteti və "Dünya" məktəbi haqqında xoş sözlər söylədilər və doğum günü münasibətilə yubilyara cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzuladılar. V.Fətəliyeva və T. Əliyev yubilyara Şuşanın füsunkar mənzərəsini əks etdirən böyük tablunu hədiyyə etdilər.

H. İsaxanlı xoş sözlər və maraqlı görüş üçün Şuşa rayonunun rəhbərliyinə, məktəbin kollektivinə və ziyalılara minnətdarlığını bildirdi.

Görüşdə Şuşa rayon prokuroru Məmmədəli Rəhmətov, Şuşa rayon məhkəməsinin sədri Allahverən Həsənov, Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Ələvsət Əmirbəyli, təhsil şöbəsinin əməkdaşları, rayonun riyaziyyat və dil-ədəbiyyat müəllimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.



12 saylı məktəbin direktor müavini Nazilə Əzizova



24 saylı məktəbin direktoru Rafiq Məmmədov



12 saylı məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Elnurə Cəfərova



## XƏZƏR UNİVERSİTETİNDƏ

Martın 1-də Xəzər Universitetində Musiqi və incəsənət departamentinin təşkilatçılığı ilə Mədəniyyət mərkəzinin açılışına həsr olunmuş mərasim keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı qırmızı lenti kəsib, mərkəzi açıdıqdan sonra mərasim iştirakçıları – universitetin tələbələri, prorektorlar Məhəmməd Nuriyev və Rafiq Əhmədov, dekanlar və departament müdirləri, digər əməkdaşlar və qonaqlar Mədəniyyət mərkəzinə daxil olub, burada təşkil olunmuş sərgiyə baxdılar.

Mərasimi Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova açaraq, qeyd etdi ki, Xəzər Universitetinin fəaliyyətə başladığı ilk illərdən elm və təhsillə yanaşı, mədəniyyət sahəsində də bir sıra qurumlar yaradılmış və onlar uğurla fəaliyyət göstərir. O, Mədəniyyət mərkəzinin də məhz belə qurumlardan biri olduğunu söylədi və mərkəzin gələcək fəaliyyəti haqqında geniş məlumat verdi.






## MƏDƏNİYYƏT MƏRKƏZİ AÇILDI

Mərasimdə Musiqi və incəsənət departamentinin universitetin veb saytındakı səhifəsinin təqdimatı da oldu. Təqdimatla İnternet institutu direktorunun assistenti Yəmən Haçımova çıxış etdi.

Mərasim universitetin təsisçisi, Direktorlar və Qəyyuqlar Şurasının sədri professor Hamlet İsxanlının ad gününə təsadüf etdiyindən, iştirakçılar onu təbrik edib, elm, təhsil və ədəbi fəaliyyətində ona yeni uğurlar arzuladılar. H. İsxanlı Mədəniyyət mərkəzinin yaradılmasında iştirak etmiş əməkdaşlara və ad günü münasibətilə təbrikə görə universitet kollektivinə təşəkkürünü bildirdi.

Mərasimdə iştirakçılara universitet müəllimləri və tələbələrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olundu.





## TƏLƏBƏLƏRİMİZ XOCALI ŞƏHİDLƏRİNİ YAD ETDİ

Fevralın 27-də Xəzər Universiteti Tələbə Məclisinin təşkilatçılığı ilə tələbələr üçün Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə universitetin prorektorları Məhəmməd Nuriyev və Rafiq Əhmədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli iştirak edirdilər. Tədbirə Xocalı faciəsinin canlı şahidləri Qədim Abbasov və Yusif Savalan dəvət olunmuşdular.

Xocalı faciəsi ilə bağlı videoçarx göstərildikdən sonra Q. Abbasov və Y. Savalan şahidi olduqları erməni vəhşiliyindən danışdılar. Tədbirdə, həmçinin, Ə. Əmirbəyli, M. Nuriyev, Hazırlıq mərkəzinin direktoru Emin Rüstəmov çıxış edərək, Xocalı soyqırımının müxtəlif aspektləri ilə bağlı fikirlərini bildirdilər. Sonda Tələbə məclisinin prezidenti Aysel Tağıyeva və tələbələri "For me Khojaly" aksiyasında fəal iştirak etməyə çağırırdı.







## “ELM ÜÇBUCAĞI” ADLI VERİLİŞİN ÇƏKİLİŞİ

Martın 6-da Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlının iştirakı ilə İctimai kanalın “Elm üçbucağı” adlı verilişi çəkildi. Çəkiliş iki hissədən ibarət oldu. Hamlet İsxanlı birinci hissədə Ərəb Xilafəti və həmin dövrdə olan alimlər haqqında və xüsusilə İbn əl-Heysəm, İbn Yunus, Əl-Məarri, Əl-Əzhər və Əl-Hakim haqqında danışdı.

İkinci hissədə isə Azərbaycan dramaturgiyasının banisi, yazıçı və materialist filosof Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığında bəhs etdi.

Mövzu ətrafında müzakirələr oldu və H. İsxanlı çəkilişdə iştirak edən tamaşaçıların suallarını cavablandırdı.

“Elm üçbucağı” verilişi martın 12-də saat 23:30-da İctimai kanalda göstəriləcək.

## İŞGÜZAR GÖRÜŞ VƏ LİDERLİK MÖVZULARINDA TRENİQLƏR



Fevralın 23-də Xəzər Universitetinin Karyera Mərkəzi tələbələr üçün işgüzar görüş və müsahibələrdə uğur qazanmaq mövzusunda treninq keçirdi. Təlimçi – nəqliyyat nazirliyinin əməkdaşı Toğrul Ələkbərov mövzu ilə əlaqədar geniş izahat verdi və iştirakçıların suallarını cavablandırdı.

Martın 5-də Karyera mərkəzi tələbələr üçün

liderlik mövzusunda treninq keçirdi. Təlimçi Milli Demokratik İnstitutunun (National Democratic Institute) əməkdaşı Ruslan Əsəd idi. Tələbələrə liderlik nədir, nə üçün tələbələrin liderlik və idarəçilik bacarıqlarına ehtiyacı var, iş həyatında mükəmməl təşkilatçılıq, dəqiqlik, müzakirə və debatların aparılması qaydaları izah edildi və suallar cavablandırıldı.

## ƏMƏKDAŞIMIZ İSTANBULDA UNİVERSİTETLƏR FORUMUNDA İŞTİRAK ETMİŞDİR




Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyyə İsayeva fevralın 18-19-da İstanbulda Britaniya Konsulluğu tərəfindən keçirilmiş Universitetlər Forumunda iştirak etmişdir. 14 ölkədən 90 nümayəndənin iştirak etdiyi forumda universitet mühitində elektron təhsil və klassik üz-üzə təlim formalarının birləşdirilməsi, dünyanın ən yaxşı universitetlərinin inkişafında ingilis dilinin rolu və başqa məsələlər müzakirə olunmuşdur.

Forumu Britaniya Konsulluğunun Avropa üzrə regional direktoru Maykl Börd açaraq, konsulluğun Gürcüstan, Özbəkistan, Bosniya-Herseqovina və digər ölkələrdəki yuxarıda adı çəkilən məsələlərlə bağlı təcrübəsindən danışmışdır. Dr. Kleyr Uitteyker

elektron öyrənmə və klassik üz-üzə dərslər metodlarının birləşdirilməsi haqqında təqdimatla çıxış etmişdir.

Forumun ikinci günü Britaniya Konsulluğunun Təhsil və cəmiyyət üzrə baş məsləhətçisi Mark Baumfild, Türkiyə və Avropada təhsil üzrə direktor Helen Silvester öz çıxışlarında müzakirə olunan məsələlərlə yanaşı, müəyyən universitetlərin dünya universiteti statusu qazanmasında İngilis dilinin rolundan bəhs etmişlər.

Forum iştirakçıları həm məruzəçilərdən, həm də bir-birlərinin təcrübəsindən çox şey öyrənərək, öz təhsil ocaqlarına yeni ideyalarla qayıtmışlar.



### "STOP AND GO" FORUM TEATRI



Martın 11-də Xəzər Universitetinin Neftçilər kampusunda "Stop and Go" adlı forum teatri göstərildi. Tamaşa Humantiar və sosial elmlər fakültəsinin tələbələri Aynur Məmmədzadə və Gülnar İbrahimova, Təhsil fakültəsinin tələbələri Zümür Əlizadə, Aytac Tağiyeva və Fəridə Qarayevanın iştirakı ilə ingilis dilində aparıldı. Teatr iki hissədən ibarət idi. Birinci hissədə səhnəciklər

olduğu kimi göstərildi, ikinci hissədə isə tamaşaçılar ssenarini dəyişdilər və hətta özləri də aktyor kimi iştirak etdilər.

Tədbirdə İngilis dili və ədəbiyyatı departamentinin müdiri Calvin Tiessen, departamentin müəllimləri və həmçinin Xəzər Universitetinin tələbələri tamaşaçı kimi iştirak etdilər.

## “DƏYƏR ZƏNCİRİ: HASILATDAN DAYANIQLI İNKİŞAFA DOĞRU” MÖVZUSUNDA TƏLİM



Xəzər Universiteti Avrasiya Bilik Mərkəzi martın 4-10-da universitetdə “Dəyər zənciri: hasilatdan dayanıqlı inkişafa doğru” mövzusunda növbəti təlimini keçirib. Altı ölkənin – Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustanın 20-yə yaxın vətəndaş cəmiyyəti üzvləri, media mənsubları, dövlət qurumları və universitet təmsilçilərinin iştirak etdiyi təlimin açılışında mərkəzin direktoru İncilab Əhmədov çıxış edərək təqdim olunan mövzuların aktuallığından, proqramın məqsədi və praktiki əhəmiyyətindən danışıb.

Təlimdə hasilat sənayesində müqavilələr, onların şəffaflığı, şirkətlərin sosial və ekoloji məsuliyyəti, MHŞT, büdcə məsələləri, gəlirlərin idarə olunması, suveren fondlar (neft fondları), iqtisadiyyatın diversifikasiyası və sairə istiqamətləri üzrə təqdimatlar dinlənilib.

Təlimin ikinci günündə BP şirkətinin mütəxəssisləri sosial və fiskal sahədə şirkətin öhdəlikləri üzrə maraqlı təqdimatlar keçiriblər. Təqdimatdan sonra iştirakçılar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıc götürdüyü Sənqəçal terminalına səfər edib, oradakı iş prosesi ilə əyani şəkildə tanış olublar. Terminalda təlim iştirakçılarında neft sazişləri, BP şirkətinin Azərbaycandakı fəaliyyəti və Azəri-Çıraq-

Günəşli yatağı barədə ətraflı məlumat verilib.

Təlimlərdə Amerikanın Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) mütəxəssisləri, tanınmış ekspertlər Endryu Bauer (Andrew Bauer) və Susan Maples hasilat sənayesində müqavilələr və onların iqtisadi və hüquqi aspektləri, müqavilələrlə iş və fiskal alətlər, müqavilələrin bağlanması, gəlirlərin idarə olunması, suveren rifah fondları və makroiqtisadi menecment sahəsində iştirakçılara maraqlı təqdimatlar ediblər.

Təlim müddətində iştirakçılar təqdim olunmuş bütün mövzular ətrafında interaktiv müzakirələr aparıb, qruplara bölünərək konkret tapşırıqları yerinə yetiriblər.

7 gün davam edən təlimdə iştirakçıların təlimçilər tərəfindən gündəlik qiymətləndirilməsi aparılıb. Qiymətləndirmədə ən yüksək nəticələr nümayiş etdirmiş məzunlar Avrasiya Bilik Mərkəzinin ilin sonunda ənənəvi təşkil etdiyi “Təlimçilər üçün təlimlər”inə dəvət olunacaqlar. Təlimçilər üçün təlimləri uğurla başa vuran məzunlar Avrasiya Bilik Mərkəzinin təlimçilər qrupuna qoşulacaqlar.

Təlimin sonuncu günü iştirakçılara xüsusi sertifikatlar və Xəzər Universitetinin hədiyyələri təqdim olundu.



## TÜRKİYƏDƏ MUĞAM KONSERTLƏRİ



Martın 3-8-də Türkiyənin Erciyes Universitetinin maliyyə dəstəyi və Xəzər Universitetinin təşkilatçılığı ilə Kayseri və Ankara şəhərlərində Muğam konsertləri keçirildi. Tədbirə Erciyes Universitetinin Sabancı Kültür Mərkəzində start verildi. Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli musiqiçiləri salondakılara təqdim etdi. Azərbaycanın muğam ustadı, Xəzər Universitetinin müəllimi Arif Babayev, tarzən Ramin Rzayev və kamançaçı Mirnazim Əsədullayevin ifa etdikləri muğamlar salondakıları rıqqətə gətirdi. Konsertin sonunda Erciyes Universitetinin rektoru professor Fehrettin Keleştimur universitetin kollektivi adından musiqiçilərə plaketlər və gül-çiçək dəstələri təqdim etdi. Sonda musiqiçilərlə xatirə şəkilləri çəkildi. Universitetin qonaq evində rektor tərəfindən qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə universitet rəhbərliyi və orada çalışan azərbaycanlılar iştirak etdilər.



Martın 7-də Ankaradakı Turqut Özal Universitetinin Konsert salonunda Arif Babayevin rəhbərlik etdiyi trionun konserti keçirildi. Salona toplaşan professor-müəllim heyəti, tələbələr, Ankarada yaşayan azərbaycanlılar və iş adamları Arif Babayevin çıxışlarını sürəkli alqışlarla qarşıladılar. Universitetin rektoru professor Erol Oral Arif Babayevə universitetin xüsusi plaketini təqdim edərək, bütün Azərbaycan xalqına, Erciyez və Xəzər universitetlərinin rəhbərliyinə təşəkkürünü bildirdi. Arif Babayev və Əlövsət Əmirbəyli xoş qəbul üçün universitetin rəhbərliyinə təşəkkür etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi. Rektor Erol Oral Azərbaycandan gələn qonaqların şərəfinə ziyafət verdi.



(Fotolar Erciyes Universitetində çəkilmişdir)



# “DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi

*Materialları “Dünya” məktəbinin müəllimi  
Mədinə Karahan çapa hazırlamışdır*

## XOCALI SOYQIRIMININ ANIM MƏRASIMI

Fevralın 26-da “Dünya” məktəbində Xocalı soyqırımının anim mərasimi keçirildi. Səhər dərindən əvvəl məktəbin kollektivi və şagirdlər tərəfindən Xocalı şəhidlərinin xatirəsi anıldı. Həmin gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Ehtiyatda və istifadə olan zabitlər” ictimai birliyinin təşəbbüsü ilə vətənpərvərlik

mövzusunda silsilə tədbirlər keçirildi. Tədbirlərdə ictimai birliyin sədri Yaşar Səfərlı, layihənin icraçıları Tərlan Eyvazov və Mehman Kərimov çıxış etdilər.

Layihə çərçivəsində nəşr edilən kitab yuxarı sinif şagirdlərinə təqdim olundu. Diskussuya şəraitində keçən maraqlı tədbirlərdə şagirdləri maraqlandıran suallara cavablar verildi.



## “XOCALIYA ƏDALƏT”

Fevralın 26-da “Dünya” məktəbində 7b sinfinin şagirdləri Ulvi Fərəzadə, Kamran Qəmbərli və Cavad Məmmədov, IB şagirdləri İlahə Nəsibli və İslam Əliyev tərəfindən “Xocalıya ədalət” mövzusunda təqdimat keçirildi. Ülvi Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında qısa məlumat verdi. Sonra Xocalı əhalisinin həmin gecə necə qeyri-insani qəddarlığa məruz qaldıqlarını əks etdirən videoçarx nümayiş etdirildi.

IB şagirdləri Xocalı faciəsinin müxtəlif ölkələrdə soyqırım kimi tanınması istiqamətində Azərbaycan xalqının apardığı işlər barədə qısa məlumat verdilər.

IB və 5c, 8b, 7b siniflərinin şagirdləri tədbirdə fəal iştirak etdilər.

*Gülüstan Sadıqova,  
“Dünya” məktəbinin müəllimi*

# YENİ LAYİHƏ: İNGİLİS DİLİ TƏLİMİ



Xəbər verdiyimiz kimi (www.khazar.org saytı və “Xəzər Xəbər” jurnalı, № 315, fevral 2013), “Dünya” məktəbi yeni bir layihəyə start verib: ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi məqsədilə qaçqın və məcburi köçkün məktəblərinin 24 müəllimi üçün kurs təşkil edib. Kurs ayda bir dəfə olmaqla bir il müddətində keçiriləcək. İlk təlim fevral ayının 27-

də oldu. “İngilis dilinin tədrisində motivasiyanın təşkilinə yeni baxış” adlanan ilk mövzu xarici dil mütəxəssisi Joel Robbinson tərəfindən aparıldı. Mövzu ilə bağlı nümunə dərslərini “Dünya” məktəbinin ingilis dili müəllimi Aytən Rüstəmov, İKT ilə bağlı dərsləri Leyla Öməröva apardı.

Dərslər maraqla dinlənildi.

## “DÜNYA” MƏKTƏBİNİN ŞAĞİRDƏLƏRİ

# AMERİKA MƏRKƏZİNDƏ

Fevralın 28-də “Dünya” məktəbinin şagirdləri Azərbaycan Dillər Universitetində yerləşən və zəngin kitabxanası olan Bakı Amerika Mərkəzinə səfər etdilər. Onu da qeyd edək ki, fevral ayı “Dünya” məktəbində ingilis dili aylığı élan olunmuşdu. Mərkəzlə qısa tanışlıqdan sonra uşaqlar üçün “Amerika tarixi” mövzusunda təqdimat keçirildi. Təqdimatçı Harrison King idi. Uşaqlar təqdimatla tanış olandan sonra məruzəçiyə bu mövzuda müxtəlif suallar verdilər. Səfər çox maraqlı keçdi, uşaqlar Amerika mərkəzində çox şey öyrəndilər.



# LANGUAGE MAINTENANCE



The IB sees language as more than just a way of communicating and learning. IB encourages all IB schools to have their own language policy. The aim of the language policy is to nurture and appreciate the richness and diversity of language.

Dunya IB School has its own language policy too. While English is the language of instruction, the language policy of our school allows students to inquire in the mother tongue and aspires to multilingualism.

The importance of the mother tongue is well established and reflected in the continuing growth of opportunities for students to study and use their mother tongue in their IB programs. Many teachers believe that the earlier children start learning the dominant language, the better results

they will have. But research proves that the more years the children study in their mother language, the more successful they are. I think that as IB students, we are good examples.

We studied in our mother language for 9 years and then in September we started to study in English. As part of the Dunya IB School language policy, the school offers Azeri A1. Our mother language is crucial for maintaining our cultural identity and emotional stability. Azeri A1 helps us to enrich our personal growth and help facilitate international understanding.

*Ilaha Nasibzadeh,  
IB 1 student*



“Dünya” məktəbində Beynəlxəq qadınlar gününə həsr olunmuş tədbir keçirildi. Səhər dərstdən əvvəl 1-ci sinif şagirdlərinin ifasında anaya həsr olunmuş gözəl musiqi nömrəsi hamının əhvalını oxşadı. Mahnının nəqarətini oxuyan birincillərə digər şagirdlər də qoşuldular.

Amma bu son olmadı. Belə ki, günün ikinci yarısında şagirdlərin təqdimatında qadınlar gününə həsr olunmuş əl işlərindən ibarət sərgi keçirildi, klassik musiqi nömrələri dinlənildi.

Balaca rəssamların çəkdiyi maraqlı şəkillər Novruz bayramını və analara ehtiramı əks etdirirdi. Sərginin və konsertin tamaşaçıları da elə balacaların öz sinif yoldaşları oldular.

